



Ministry of Education of Azerbaijan
Ministry of Education and Science of Ukraine



Azerbaijan University of Architecture and Construction
Poltava National Technical Yuri Kondratyuk University

I CONFERENCE PROCEEDINGS

International Azerbaijan-Ukraine Conference



BUILDING INNOVATIONS

24 – 25.05.2018



Baku
Azerbaijan

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Ukrayna Təhsil və Elm Nazirliyi

Azərbaycan Memarlıq və İnşaat Universiteti
Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universiteti

BUILDING INNOVATIONS – 2018

I Beynəlxalq Azərbaycan-Ukrayna
Konfransının

elmi materiallar toplusu

24 – 25 may, 2018

Beynəlxalq elmi komitə:

- Məmmədova G.H.** – memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan;
- Onışenko V.A.** – i.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, Ukrayna;
- Abdullayeva N.C.** – m.d., professor, əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan;
- Agayeva K.A.** – i.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xidmət sahələri və menecmentin iqtisadiyyatı kafedrası, Azərbaycan;
- Anika Hunjet** – t.e.d., professor, Şimal Universitetinin prorektoru, Xorvariya;
- Baxşalov R.R.** – t.e.n., Azərbaycan Memarlıq və İnşaat Universitetinin Texnoloji məşən və avadanlıqlar kafedrasının dosenti, Azərbaycan;
- Bayramov R.K.** – t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat materiallarının texnologiyası, təşkili və idarəolunması kafedrası, Azərbaycan;
- Bondar V.A.** – t.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Tikinti konstruksiyalan və materialların texnologiyası kafedrasının müdürü, Ukrayna;
- Çerniš I.V.** – i.e.d., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Turizm və administrasiya kafedrasının müdürü, Ukrayna;
- Cevqanova V.Y.** – i.e.n., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Biznes iqtisadiyyatı və heyətin idarəolunması kafedrasının müdürü, Ukrayna;
- Ölüyev F.Q.** – t.e.n., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekolojiya mühəndisliyi kafedrasının müdürü, Azərbaycan;
- Ölüyev R.D.** – t.e.n., Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat konstruksiyaları kafedrasının dosenti, Azərbaycan;
- Əmrəhov A.T.** – t.e.n., dosent, Azərbaycan Respublikası Fövqələdə Hallar Nazirliyinin tərkibində Tikintidə təhlükəsizliyi nəzərət Dövlət Agentliyinin S.A. Dadaşova adına Tikinti materiallarının Elmi-Tədqiqat və Layihə-konstruksiya İstututunun direktor müavini, Azərbaycan;
- Əzizov T.N.** – t.e.d., Pavel Tigrim adına Uman dövlət pedoqoji Universitetinin Texnoloji intizam və aməyin mühafizəsi kafedrasının müdürü, Ukrayna;
- Fərzaliyev S.F.** – t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat istehsalının texnologiyası, təşkili və idarəolunması kafedrasının müdürü, Azərbaycan;
- Hacıyev M.A.** – t.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat konstruksiyalan kafedrasının müdürü, Azərbaycan;
- Hüseynova Q.Q.** – t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis sistemləri və qurğularının tikintisi kafedrası, dosenti, Azərbaycan;
- Xalilov Q.A.** – t.e.n., Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat konstruksiyalan kafedrasının dosenti, Azərbaycan;
- Kəngərli A.D.** – t.e.n., dosenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis sistemləri və ikintisi kafedrası, Azərbaycan;
- Korobko B.O.** – t.e.d., dosent, birinci prorektor-Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin elmi-pedaqoji işlər üzrə prorektoru, Ukrayna;
- Kozaçenko A.V.** – i.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Maliyyə və bank işi kafedrası, Ukrayna;
- Qalinqskaya T.A.** – t.e.n., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Memarlıq və şəhərsalma kafedrasının dosenti, elmi katib, Ukrayna;
- Qasimov A.F.** – t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, Azərbaycan;
- Qasimzadə E.A.** – m.n., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq layihələri və şəhərsalma kafedrasının müdürü, Azərbaycan;
- Qasıy Q.N.** – t.e.n., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Metal, taxta və plastmas konstruksiyaları kafedrasının doktorantı, Ukrayna;
- Qırışko V.V.** – i.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Maliyyə, iqtisadiyyat və menecment üzrə tədris-elmi institutunun direktoru, Ukrayna;
- Quliyev R.Q.** – i.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat materiallarının texnologiyası, təşkili və idarəolunması kafedrası, Azərbaycan;
- Məmmədov N.Y.** – t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdürü, Azərbaycan;
- Məmmədova A.M.** – i.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin iqtisadi nəzəriyyə və marketing kafedrası, Azərbaycan;
- Məmmədova Z.Q.** – m.n., professor, əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dekanı, Azərbaycan;
- Michał Boltryk** – t.e.d., professor, eBostok Texnoloji Universitetinin Vətəndaş və ekolojiya mühəndisliyi fakültəsinin dekanı, Polşa;
- Muhammad Arif Kamal** – doktor, Aliqarx Municipal Universitetinin Memarlıq kafedrasının dosenti, Hindistan;
- Muravlev V.V.** – t.e.n., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Memarlıq fakültəsinin dekanı, Ukrayna;
- Musayev Z.S.** – t.e.n., dosent, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı, Azərbaycan;
- Nazarenko I.I.** – t.e.d., Ukrayna İnşaat Akademiyasının prezidenti, Ukrayna;
- Nesterenko N.P.** – t.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin İnşaat fakültəsinin dekanı, Ukrayna;
- Nikolayenko V.A.** – memarlıq d. professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Binaların memarlığı və şəhərsalma kafedrasının müdürü, Ukrayna;
- Novoxatniy V.Q.** – t.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Tatbiqi kologiya və təbiətdən istifadə kafedrasının müdürü, Ukrayna;
- Onışenko S.V.** – i.e.d., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Maliyyə və bank işi kafedrası, Ukrayna;
- Pavlikov A.N.** – t.e.d., professor, PMTU, Dəmirbeton, daş konstruksiyalan və materialların müqaviməti kafedrasının müdürü, Ukrayna;
- Piçuoqın S.F.** – t.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Metal, taxta və plastmas konstruksiyaları kafedrasının müdürü, Ukrayna;
- Poqorelov Y.S.** – i.e.d., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Qeydiyyat və audit kafedrasının müdürü, Ukrayna;
- Ptaşenko L.A.** – i.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Maliyyə və bank işi kafedrasının müdürü, Ukrayna;
- Roman Kaczinski** – t.e.d., professor, Belostok Texniki Universitetinin inkişaf üzrə prorektoru, Polşa;
- Şemko A.V.** – t.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Memarlıq və şəhərsalma kafedrasının müdürü, Ukrayna;
- Sivitskaya S.P.** – i.e.n., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin beynəlxalq işlər üzrə prorektoru, Ukrayna;
- Sribnyuk S.M.** – t.e.n., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Hidraulika, su təchizatı və su drenajları kafedrasının müdürü, Ukrayna;
- Storjenko L.I.** – t.e.d., professor, PMTU, Metal, taxta və plastmas konstruksiyalar kafedrasının professoru, Ukrayna;
- Şariy Q.I.** – i.e.d., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Avtomobil yolları, torpaq idarəciliyi və yaşayış binalarının geodeziyası kafedrasının müdürü, Ukrayna;
- Şərifov A.R.** – t.e.d., professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi illər üzrə prorektör, Azərbaycan;
- Şkurupiy A.A.** – t.e.n., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin İnşaat və nəzəri mexanika kafedrasının müdürü, Ukrayna;
- Şulqə A.V.** – t.e.d., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Informasiya texnologiyaları və mexanotronika tədris-elmi institutunun direktoru, Ukrayna;
- Varmalı Z.S.** – i.e.d., professor, Taras Şevçenko adına kiyev Milli Universitetin Maliyyə kafedrası, Ukrayna;
- Vartsaba V.I.** – i.e.d., professor, Ujgorod dövlət Universitetinin Maliyyə və bank işi kafedrasının müdürü, Ukrayna;
- Vatulya Q.L.** – t.e.d., dosent, Dəmiryol naqliyyatı Ukrayna dövlət Universitetinin Elmi işlər üzrə prorektör;
- Vinnikov Y.L.** – t.e.d., professor, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Neft və qazın çıxarılması və geotexnika kafedrasının professoru, Ukrayna;
- Yermolenko D.A.** – t.e.n., dosent, Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universitetinin Avtomobil yolları, torpaq idarəciliyi və yaşayış binalarının geodeziyası kafedrasının müdürü, Ukrayna;
- Yurkiv N.Y.** – i.e.d., professor, Ukrayna prezidenti yanında strateji araşdırmaş milli institutunun iqtisadi təhlükəsizlik şöbəsinin elmi öməkdaşı, Ukrayna;
- Zeynalov L.M.** – t.e.n., Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat konstruksiyaları kafedrasının dosenti, Azərbaycan Respublikası Fövqələdə Hallar Nazirliyinin tərkibində Tikintidə təhlükəsizliyi nəzərət Dövlət Agentliyinin Büdcədənkananın Dövlət ekspertizası asas idarəsinin konstruksiya şöbəsinin müdürü, Azərbaycan.

«BUILDING INNOVATIONS Proceedings – 2018» – I Beynəlxalq Azərbaycan-Ukrayna konfransının elmi materiallar toplusu, 24 – 25 May 2018 – Bakı: PoltMTU, 2018-ci il – 480 səh.

«BUILDING INNOVATIONS – 2018» I Beynəlxalq Azərbaycan-Ukrayna konfransı Azərbaycan Memarlıq və İnşaat Universiteti və Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilib. Topluya tikinti konstruksiyaları, texnologiya və texnika, şəhərsalma, bina və mühəndis şəbəkələrin yaradılması, tikintinin idarə olunması, tikinti iqtisadiyyatı və s. kimi aktual mövzular üzrə tədqiqatların nəticələrini oks etdirən materiallar, elmi nəticələrin, mütəxəssis və elmi kadrların yetişdirilməsinin inkişaf perspektivlərinin təqdimatları daxildir.

Elm və təhsil, mühəndis və texniki heyət, doktorant, magistr və bakalavrlar üçün.

UOT 378.1: 001.89(06)

Məteriallar orijinal dillərdə çap olunur.
Məterialların məzmununa və dəqiqliyinə görə müəlliflər cavabdehdir.
© Yuriy Kondratyuk adına Poltava Milli Texniki Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Гудзь С.А., к.т.н., ORCID: 0000-0002-4764-8635, e-mail: goods.sergiy@gmail.com
 Гасій Г.М., к.т.н., доцент, ORCID: 0000-0002-1492-0460, e-mail: grigoriigm@gmail.com
 Пенц В.Ф., к.т.н., доцент, ORCID: 0000-0001-9580-1457, e-mail: vpents@yandex.ua
 Полтавський національний технічний університет імені Юрія Кондратюка

ДО ПРОБЛЕМИ ВИНИКНЕННЯ ТА ВРАХУВАННЯ КРУЧЕННЯ В БАЛКАХ

Анотація. Розглянуто основні етапи розрахунку сталевих нерозкріплених і частково розкріплених балок покриття із початковими недосконалостями. Розкріplення може відбуватися за допомогою приєднаних до сталової балки конструкцій, а саме профільованого настилу та дискретних в'язей. Виокремлено особливості експлуатації балки при сумісній дії поперечного згину та кручення. Вказано на необхідність удосконалення існуючої теоретичної моделі для усунення присутніх у ній недоліків. Запропоновано збільшити економію матеріалу шляхом деталізації розрахунку.

Ключові слова: бімомент, втрата стійкості, розкріplення, сталева балка, кручення, секторіальні напруження.

Hudz S.A., candidate of technical sciences,
 ORCID: 0000-0002-4764-8635, e-mail: goods.sergiy@gmail.com
 Gasii G.M., candidate of technical sciences, associate professor,
 ORCID: 0000-0002-1492-0460, e-mail: grigoriigm@gmail.com
 Pents V.F., candidate of technical sciences, associate professor,
 ORCID: 0000-0001-9580-1457, e-mail: vpents@yandex.ua
 Poltava National Technical Yuri Kondratyuk University

THE PROBLEM OF TORSION EMERGENCE AND CONSIDERATION IN BEAMS

Abstract. The calculation of the steel unrestrained and partially restrained roof beams with initial imperfections main stages is discussed. Restraining can be done by structures attached to the steel beams, namely, profiled flooring and discrete joints. The features of the beam operation with the joint flexural and torsion are singled out. The need to improve the existing theoretical model for present deficiencies elimination is indicated. It is proposed to increase the material saving by applying calculations.


Keywords: bimoment, lateral-torsional buckling, restraint, steel beam, torsion, warping stresses.

У сталевих балках різного призначення з відкритим поперечним перерізом можуть виникнути напруження від наявності деформацій обмеженого кручення, що з'являються внаслідок ексцентричного прикладення навантаження. Проблема врахування цих напружень тісно пов'язана з таким явищем як «згинально-крутильна форма втрати стійкості», котру для балок прийнято називати «поперечно-крутильна форма втрати стійкості». Слід звернути увагу на існуючу суперечність, яка полягає у невідповідності роботи частково розкріпленої конструкції більшості класичних теоретичних уявлень про обмежене кручення тонкостінних стрижнів. Математичні складі покриття, особливо при значній жорсткості приєднаних елементів. У таких випадках моделювання часто має мало чого спільногого з дійсними процесами, не для адекватного відображення ступеня використання поперечного перерізу за напруженнями, необхідного для забезпечення надійності конструкції загалом. Для збільшення точності розрахунків і наближення їх до дійсних умов роботи конструкції

внутрішні зусилля потрібно визначати за нелінійною теорією другого порядку [1]. Вона враховує геометричну нелінійність і являє собою по суті розрахунок за деформованою схемою, в якому рівняння рівноваги записуються для деформованого стану системи.

Сучасні теоретичні та експериментально-теоретичні дослідження напружено-деформованого стану, кручення і стійкості тонкостінних сталевих балок, без розкріплення і з розкріпленням, представлені в роботах [2, 3]. Робота двотаврових балок при дії згинального моменту та біноменту розглядається в статті [4], однак у цих дослідженнях не враховано вплив кута закручування на згинальні моменти.

Рівна двотаврова балка, що згидається в площині стінки, може відмовити внаслідок втрати нею загальної стійкості. При досягненні навантаженням критичного значення така балка починає закручуватись і виходить з площини згину (малюнок 1).



Малюнок 1. Вихід нерозкріпленої балки з площини згину при поперечно-крутильній формі втрати стійкості

Однак найчастіше кручення виникає з самого початку завантаження конструкції. Це відбувається у випадках: позацентрового прикладення навантаження (наприклад, при однобічному завантаженні під час монтажу, при різній завантаженості з двох сторін); поперечного згину балки у двох площинах (у разі, коли балка слугує прогоном похилої покрівлі або ригелем поперечної рами, яка сприймає горизонтальне навантаження від вітру в рівні верхнього поясу); наявності початкових геометричних недосконалостей балки, що виникають внаслідок випадкового утворення дефекту, пошкодження, або від цілеспрямованої зміни форми об'єкта (викривлення осі балки у площині найменшої жорсткості, закручування перерізу); застосування швелерних та інших балок несиметричного перерізу.

При розрахунку та дослідженні пропонується звернати увагу на такі фактори:

1) кут закручування стрижня суттєво впливає на значення розрахункових згинальних моментів у двох площинах, тому при відсутності у формулі визначення сумарних напружень коефіцієнта стійкості при згині, який виводився для деформованого стану системи, явище повороту перерізу слід ураховувати;

2) урахування жорсткості приєднаних конструкцій при визначенні крутильних геометричних характеристик перерізу балки точніше відображає дійсну роботу балки у складі покриття;

3) урахування заокруглень у місці примикання полички до стінки дозволяє в прокатних профілях суттєво збільшити значення моменту інерції при вільному крученні;

4) при наявності бокового розкріплення та скатної складової навантаження вплив останньої на напруження помітно знижується за рахунок зменшення деформацій у площині меншої жорсткості (викривлення балки);

5) при прийнятті зв'язаної осі обертання секторіальні напруження в балках похилої покрівлі від поперечного навантаження практично не утворюються;

6) причиною виникнення секторіальних напружень може слугувати не тільки поперечне навантаження, але і наявність геометричної недосконалості, а саме початкового викривлення, яке можна урахувати шляхом збільшення рівномірно

розподіленого крутного навантаження, що призведе до зростання бімоменту, або визначення додаткових напружень;

7) урахування наявних резервів пластичної роботи сталі можна здійснити за допомогою розрахунку несучої здатності балки в пластичній стадії за методом часткових внутрішніх зусиль при дії моментів і бімоменту та прийнятті більшого максимального початкового викривлення;

8) зусилля, що виникають від ексцентричності прикріплення балки болтами на опорах, можуть відчутно знищити напруження в небезпечному перерізі, не зважаючи на нещільність болтових з'єднань;

9) форму кривої розподілу кута закручування по довжині балки навіть при шарнірному обпиренні на кінцях та прикладанні рівномірно розподіленого крутого навантаження не рекомендується приймати синусоподібною у випадку значної жорсткості покрівлі;

10) при визначенні коефіцієнта стійкості при згині доцільно врахувати крутильну або крутильну та зсувну жорсткість конструкцій, що розкріплюють стиснутий пояс балки, схильної до втрати стійкості.

Висновок. Урахування зазначених факторів, що характеризують особливості роботи сталевої балки у складі покриття при складному опорі, дозволяє точніше визначити значення нормальних і секторіальних напружень, які впливають на загальний напруженно-деформований стан конструкції та визначають розрахункове співвідношення.

Література

1. Kindmann R. *Stahlbau, Teil 2: Stabilität und Theorie II. Ordnung.* 4 / R. Kindmann // Auflage, Berlin: Ernst & Sohn, 2008. – 429 s, <https://doi.org/10.1002/9783433600030>.
2. Balázs I. *Stability of Thin-Walled Beams with Lateral Continuous Restraint* / I. Balázs, J. Melcher // *Transactions of the VŠB–Technical University of Ostrava, Civil Engineering Series*, 15(1), 2015, pp.1-10, <https://doi.org/10.1515/tvsb-2015-0001>.
3. Pavlenko A.D. *Non-uniform torsion of thin-walled open-section multi-span beams* / A.D. Pavlenko, V.A. Rybakov, A.V. Pikht, E.S. Mikhailov // *Инженерно-строительный журнал.* №7(67), 2016, pp:55-69, <https://doi.org/10.5862/MCE.67.6>.
4. Туснин А.Р. Работа симметричных двутавровых сечений при развитии пластических деформаций и действии изгибающего момента и бимомента / А.Р. Туснин, М. Прокич // *Инженерно-строительный журнал.* №5(49), 2014. – С. 44 – 53, <https://doi.org/10.5862/MCE.49.5>.